



“Moskva Müqaviləsi imzalananda erməni dövləti yox idi”

Ermənistan Respublikası ümidsizlik və bölünmə içinde xilas olmayı gözləyirdi. Bunun haradan geləcəyini- yalnız təxmin etmək olar “(Anton Denikin).

III YAZI

əvvəli burada

<https://sia.az/az/news/politics/868267.html>

İrəvandı dəyirmi masada bu cür tarixi həqiqətlərə məhəl qoyma-mağın başqa bir tipik nümunəsi. Ermənistan Respublikası Milli Elmlər Akademiyası Tarix İstututunun baş elmi işçisi, tarix elmləri doktoru Qayane Mahmuryan, Moskva müqaviləsinə geden yolu Aleksandropoldan keçməsi ve ermənilərin udu-dugu müharibə ilə bağlı həqiqətə meydan oxumağa qərar verdi. Mahmuryan, “Moskva müqaviləsi Aleksandropol müqaviləsinə əsaslanı bilməz- ikinci təsdiq edilmədiyi üçün” iddiası irəli sürüb. Bu, erməni mütxəssislər tərefindən tanınan və tez-tez tekrarlanan bir mübahisədir, öz də yalnız mütxəssislər tərefindən deyil. Bəs Aleksandropol müqaviləsi təsdiqlənməsə nə olardı? Axi türk qoşunları bu müqavilənin 2-ci maddəsi ilə müyyən edilmiş sərhədlər daxilində qalmağa davam etdi. 1921-ci il Moskva Müqaviləsi yalnız türklerin 1878-ci ildə itirilmiş ərazilərinin yenidən əldə edilməsini təsdiqlədi.

Ve Mahmuryanın diqqət yetirmək istəmədiyi növbəti vacib məqam. Aleksandropol Sülh Müqaviləsinə təsdiqləyən heç kim olmadı üçün sadə bir səbəble təsdiq edilmədi. Bu razılaşmanın bir tərefi- Ermənistan Respublikası bütün orqanları ilə birləkde “yoxa çıxdı”. Burada hüquqi mentiq aydın görünür. 1920-ci ilin dekabrına qədər, yeni Sovetleşme dövründə, Ermənistan Respublikası RSFSR və Türkiye ilə müharibə vəziyyətində idi.

28 Oktabr 1920-ci ildə Ermənistan Respublikası ilə RSFSR arasında İrəvanda sülh müqaviləsi la-yihəsi razılışdırıldı, lakin heç vaxt imzalanmadı. RSFSR ilə Ermənistan Respublikası arasındaki müha-ribə vəziyyəti, hazırlanmış sülh mü-qaviləsinin təreflərində birinin- Ermənistan Respublikasının ləgvi sə-bəbindən avtomatik olaraq yox ol-du. Eynən, Aleksandropol Sülhü de-bele oldu, ancaq Ermənistan Res-publikası ilə Türkiye arasında baş-qə bir sülh müqaviləsi bağlanmadı. Aralarındaki müharibə vəziyyəti, heç bir şərt və sülh müqaviləsi ol-madan tarixdə “itdi”. Yena də bu, hərbə münəqışə təreflərində biri-n - Ermənistan Respublikasının ləgvi səbəbindən baş verdi.

Qayane Mahmuryan iddia edir: “Moskva Müqaviləsi, şübhəsiz ki, diplomatik sənəddir və bu da şübhəsiz beynəlxalq hüquq normalarını pozur. Türk ordusu tərefindən işgal edilsə də, heç kimin Ermənistan Respublikasına məxsus əraziye sə-rencəm vermək hüquq yox idi”.


Lakin beynəlxalq hüquqa görə, bu “dövlət”-in Ermənistan Respublikasının ləgvi səbəbi ilə onların bu-na haqqı var idi.

Ermənistan Respublikası 1920-1921-ci illərdə Antantaya əsasla-nan “qərb vektoru” seçimi səbəbiy-

lə uduzdu. Məsələn, 1920-ci ilin fevralında Moskvadakı danışqlarda Sovet nümayəndə heyətinin Türk nümayəndə heyətini qəbul edərkən türklər niye erməni nümayəndə he-yətinin iştirakına etiraz etdi? Məsə-lə burasındadır ki, 1920-ci ilin av-qust ayında bağlanmış Sevr müqaviləsi Türkiyənin “Ermənistan Res-publikası”nın (əlbəttə ki, “Qərbi Ermənistan” da daxil olmaqla) tanımasını tələb edirdi. Türkərin dikte etdiyi Aleksandropol müqaviləsinin 10-cu maddəsində Ermənistan Respublikasından “Sevr müqaviləsinin tanınmaması və ləğv edilmə-sini” tələb edildi. Bu, Ermənistan Respublikasının Türkiye tərefindən tanınması şərtlərindən biri idi. Sovet Rusiyasının Aleksandropol müqaviləsini etibarsız elan etməsi,

Bekzadyan, 1921-ci ilin aprelində Moskva Müqaviləsi bağlandıdan sonra, Xalq Komissarı Çiçerine verdiyi bəyanatında “yeni qurulan Sovet respublikasını suverenliyi son-dərəcə genişləndirile bilən, son də-rəcə şərtlə bir anlayışdır”...

İkinci, “tarixçi” Mahmuryanın izah edilmelidir: RKP (b) yalnız RSFSR-nin bir partiyası deyil, eyni zamanda bütün Sovet respublikalarda - konkret olaraq bütün Zaqaf-qaziyada vahid bir hakim partiya idi - Ermənistan SSR-de, Azərbaycan SSR-de və Gürcüstan SSR-de. An-caq bu, ümumiyyətə, dar bir partiya rəhbərliyi dairesində mühüm bir si-yasi qərar verildikdə və sonra dö-vələt orqanlarının qərarları ile resmi-ləşdirildiyi zaman ortaq bir dünya təcrübəsidir. “Qarabağ” da belə idi. Tarixçi Mahmuryanın 1921-ci il Moskva müqaviləsi ilə bağlı yalan uydurmalarının və fantaziyalarının tam dəst Noyan Tapan TV progra-mında eşidilə bilər. Mahmuryanın meyli və Rusiyaya qarşı düşmənliyi yaxınlığına başa düşüldər. Uzun müddət-



Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyi

Yazı Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb

sanın erməni təşkilatçısı “Xalçanın altındakı zibilleri süpürmek” məcburiyyətində qalmışdı - iclası da-yandırmaq və təcili fasılə vermek üçün erməni mətbuatı təmsilcilərini salondon çıxartmaq məcburiyyətində qaldı.

Tədbirdən sonra dəyirmi masanın rusiyalı iştirakçısı, MDBMİ-nin aparıcı tədqiqatçısı Sergey Marke-donov faktdan sonra erməni və rus tarixçilərinin mövgəllerinin yaxınlaşması üçün bir düstur tapdı:

“Bu spesifik şərt-

nə də “daha az zalım”dır. Eynilə, erməni tarixçiləri “min illik dostluq”dan danişarkən müasir Rusiya Federasiyasına baxmağı teklif edilər. Məsələn, dəyirmi masada Ermənistan Milli Arxivinin keçmiş rəhbəri, tarix elmləri doktoru, prof. Amatuni Virabyan, Rusiya Federa-siyasının Zaqafqaziyada mövcud siyasetinə dair sözün əsl mənasında aşağıdakılardı:

“Rusiyalı siyasetçilər və diplo-matlar üçün bir şey söyləmək, başqa bir şey etmək, üçüncüsünü dü-shünmək adətdir: bu, təbiidir”.

Bu arada, Ermənistan ətrafin-dakı mövcud vəziyyətdə bu cür əsas tarixi yanaşmalar erməni tarixçiləri tərefindən kökündən dəyişdirilməlidir. Tarixi yaddaşın çox-vektorlu qurbanlıq əsasında qurulması siyaseti açıq şəkildə erməni millətinə fayda getirmir.

(1) Xüsusi olaraq. Budur prof. Ovanesyanın daha bir uyğunluğunu. Moskva Müqaviləsinin 2-ci maddəsinə əsasən, Türkiyəyə göndərilən və oradan Batumi yolu ilə ixrac olunan malların pulsuz, rü-sumsuz tranzit, yəni heç bir rüsum və vergi alınmadan Batumi limanından istifadə etmək hüquq verildi. Prof. Ovanesyan bu cür imtiyazlar beynəlxalq hüquq normalarına zidd olduğunu müdafiə edir. Ancaq burada suveren bir dövlətin sərbəst limanı qədər güzəştli ticarət rejimləri qurasmasına beynəlxalq hüququn hansı normalarının mane olduğu aydın deyil. Məsələn, Çinlə qeyri-bərabər mövgəller beynəlxalq hüquq normalarına zidd idi? Beynəlxalq hüquq ticarət və digər güzəştləri qadağan edir? Bu cür uyğunluqlar prof. Ovanesyanın peşəkar səviyyəsinin aşağı olduğunu dəlliildir.

Erməni tarixçiləri 1921-ci il Moskva Müqaviləsinin mənasını şəhər edərkən bir növ hiylenin şahidi oluruq. Burada nüanslar vacibdir. Markedonov sanki günahı Rusiyadan bolşeviklərin üzərinə atır. Ve Mahmuryan diqqətini bolşeviklərə yox, bolşevik Rusiyasına yönəldir. Bu məntiqdə Rusiya hələ də Ermənistan üçün “az zalım” rolunu oynayır. Rusiya haqqında “daha ??az zalım” mesajı Ermənistanın hazırlı formalaşdırılan tarixi yad-daş üçün xarakterikdir. Beləliklə, məsələn, oxşar tarixi bir məntiqdə, erməni vilayətini yaranan Çar Ru-siyası da “daha ??az zalım”dır.

Erməni tarixçilərinin yazılarında çar Rusiyasının təqnidləri çoxdan “avtokratiya” adı altında zəif maskalanmış bir rusofobiya xarak-teri daşıyırırdı. Sovet Rusiyası və Sovet İttifaqı Ermənistan üçün ye-



Türkiyənin Ermənistanı tanımı şərtini- Sevrin ləgvini geri qaytarı. Bunsuz türklər erməni nümayəndə heyətini Moskvadakı danışqlara qəbul etməyə razı olmadılar. 1-ci maddədə Moskva Müqaviləsi “Sevr”i redd etdi:

“RSFSR Hökuməti, Türkiye ilə əlaqəli və Türkiye Milli Hökuməti tərefində tanınmayan, indi Büyük Millət Məclisində qəbul edilməyən beynəlxalq aktları tanımamağa razıdır”.

Budur- “tarixçi” Mahmuryanın dəyirmi masadaki şəhəndəki uşaqp döşüncəsinin başqa bir nümunəsi. RKP (b) Mərkəzi Komitəsinin 5 iyun 1921-ci il tarixli Qafqaz Bürosunun Qarabağın Azərbaycana verilməsi barədə qərarının qanunsuz olduğunu iddia etdi, hansı ki, RSFSR-nin partiya orqanının qərarı ilə Azərbaycanın tərkibində Dağılıq Qarabağ muxtar vilayeti yaradıldı.

“... Nə Rusiya, nə Azərbaycan, nə də Ermənistan Xarici İşlər Nazirliyi və ya digər dövlət orqanları Qarabağla bağlı heç bir qərar vermədi”- Mahmuryan deyib.

Birincisi, biz artıq Sovet respublikalarının suverenliyinin şərtlə bir şey olduğunu işarə etdik. Xüsusi, Sovet Ermənistanın Xarici İşlər üzrə Xalq Komissarı Aleksandr

dir “1-ci Respublika” tarixi dövrü-nün Ingiltərə-Amerika istiqamətində çalışır.

Erməni KİV-lərində, barədə neşrlərdə, keçirilmiş dəyirmi masa “Ermənistan və Rusiya mütxəssis-lərinin Moskva Müqaviləsinin qiy-mətləndirməsindəki mövgəllerin ümumiyətə bir-birindən uzaqlaşdı” iddia edildi. Erməni qiyəmtərəfli dərəcədən digər oxşar variantı:

“Erməni və rus mütxəssislerin Moskva müqaviləsine yanaşmalar bir çox cəhdən yənə de maraqlarına əsaslanaraq fərqlənir”.

Rusiya Qafqaz Araşdırmları Elmi Cəmiyyətinin sədri Aleksander Krilov dəyirmi masada “ermənilərin tarixi şikayətləri mövzusunu emosional olaraq rəngləndi” və “Rusyanın tarixi günahı ilə bağlı bir nəticə çıxarıldı” mənasında diplo-matik olaraq dənizlər.

Ancaq məlum olduğu kimi, bu, her iki tərefdə baş verənlər nisbətən mülayim bir qiyəmtərəfli dərəcədən dəyirmi masada erməni və rus tarixçiləri arasında 1921-ci il Moskva müqaviləsi ilə bağlı “uyğunsuzluqlar” belə bir xarakter alı və rus tarixçilərinin erməni “həmkarları”nın möv-qeyinə dair təqnidləri o qədər ardıcıl və güzətsizdir idi ki, Dəyirmi ma-

lərde Sovetləşmə, erməni-türk qar-şışurmasının davam etməsi ilə mü-qayisədə daha az pis bir şey idi”.

Tarix elmləri doktoru Qayane Mahmuryan onuna tam razılaşdı:

“1920-ci ildə Ermənistanın üz-ləşdiyi en çətin vəziyyətə geldikdə, o zaman, fikrimcə, bolşevik Rusiyası ilə kamalistlər arasında seçim etmək lazımdır. Erməni bolşeviklər daha yaxşı olardı”.

Erməni tarixçiləri 1921-ci il Moskva Müqaviləsinin mənasını şəhər edərkən bir növ hiylenin şahidi oluruq. Burada nüanslar vacibdir. Markedonov sanki günahı Rusiyadan bolşeviklərin üzərinə atır. Ve Mahmuryan diqqətini bolşeviklərə yox, bolşevik Rusiyasına yönəldir. Bu məntiqdə Rusiya hələ də Ermənistan üçün “az zalım” rolunu oynayır. Rusiya haqqında “daha ??az zalım” mesajı Ermənistanın hazırlı formalaşdırılan tarixi yad-daş üçün xarakterikdir. Beləliklə, məsələn, oxşar tarixi bir məntiqdə, erməni vilayətini yaranan Çar Ru-siyası da “daha ??az zalım”dır.

Erməni tarixçilərinin yazılarında çar Rusiyasının təqnidləri çoxdan “avtokratiya” adı altında zəif maskalanmış bir rusofobiya xarak-teri daşıyırırdı. Sovet Rusiyası və Sovet İttifaqı Ermənistan üçün ye-

SON

**Müellif - Dmitri Semuşin
Tərcümə - Elçin Bayramlı**